

"Kaspi" qəzetinin 135 illik yubileyi münasibətilə millət vəkilləri də fikirlərini bölüşdülər. Qeyd etdilər ki, qəzetin tarixinə nəzər salmaq onun hər zaman cəmiyyətin həyatını əks etdirdiyini görməyə kifayət edir və təsadüfi deyil ki, qəzet ənənələrini bu gün də yaşadır.

### "ONUN FƏALİYYƏTİ BÜTÜN SAHƏLƏRİ ƏHATƏ EDİB"

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bizimlə söhbətində dedi ki, 135 il Azərbaycan milli mətbuat tarixinin çox böyük bir dövrünü əhatə edir. Bu qəzet Azərbaycan mətbuat tarixindəki rolu ilə milli mətbuatımızın ən şanlı nümunələrindən biridir: "Kaspi"


nin orijinallığı, istər mövzu rəngarəngliyi, istərsə də yazıların peşəkar təqdim olunması məsələlərində aydın sezilir: "Şübhəsiz, "Kaspi" qəzetinin özünəməxsusluğu və sadaladığımız pozitiv keyfiyyətləri ilə fərqlənməsində qəzetin təsisçisi Sona Vəliyevanın fəaliyyəti müstəsna rol oynayır. Təsisçinin özünün maraq dairəsi çoxşaxəli olduğuna, baxışları vətənpərvərliyə söykəndiyinə görə, "Kaspi" qəzetinin səhifələrində bütün sahələri əhatə edən, rəngarəng məsələlər, pozitiv və analitik yanaşmalar öz əksini tapır. Əminlik ki, "Kaspi" qəzeti bundan sonra da öz prinsiplərinə sadıq qalaraq, Azərbaycan mətbuatının ən gözəl nümunələrindən biri olaraq, fəaliyyətini uğurla davam etdirəcək. Mən bir daha başda "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva olmaqla, qəzetin bütün kollektivini ürəkdən təbrik edirəm, yeni uğurlar arzu edirəm".

taya qoyur. Ona görə də bu gün Azərbaycanda olan onlarla qəzetin içində "Kaspi" qəzetinin söylədiyi fikrə oxucu birmənalı yanaşır. Əgər "Kaspi" qəzeti bunu yazıbsa, deməli, məhz belədir. Bu etimad isə elə-belə qazanılmır. Bu hörməti, rəğbəti qazanmaq üçün bu yolda peşəkarlar olmalıdır".

Millət vəkili fikrincə, 135 illiyi qeyd olunan "Kaspi" qəzeti həm rəhbərliyi, həm də komandası baxımından fərqlənir: "Hesab edirəm, bundan sonra da "Kaspi" qəzeti bu ənənəsinə sadıq qalacaq. Mənim üçün "Kaspi" qəzeti ilə əməkdaşlığımın əsasında dayanan əsas amil odur ki, biz peşəkarlarla ünsiyyətdəyik. Bu qəzetə hər dəfə böyük məmnuniyyətlə müsahibə verirəm. Təbii ki, sonradan verdiyim müsahibələri oxuyuram. Və görürəm ki, bütün fikirlərim dediyim kimi verilib. Təəssüf ki, bəzən müxtəlif KİV-lərdə fərqli yanaşmanın da şahidi oluruq. Bəzən bir fikri kontekstdən çıxarıb,

## "Kaspi"dən "Kaspi"yə

Aydın Kazımzadə, əməkdar incəsənət xadimi



### Və ya 70-ci illərdəki arzu necə gerçəkləşdi?

Mənim "Kaspi" qəzeti ilə bir oxucu kimi ilk tanışlığım 1970-ci ildən başlayır. Kinonun tarixi ilə məşğul olduğum üçün inqilabdan əvvəl nəşr edilən "Kaspi" qəzetinin Azərbaycan Dövlət Arxivində saxlanılan nömrələrini diqqətlə vərəqləyir, kinoya aid faktları toplayırdım. Elə bunun nəticəsi olaraq, kinomuzun tarixinin 1915-ci ildə çəkilmiş "Neft və milyonlar səltənətində" bədii filmi ilə deyil, 1898-ci ildə lentə alınmış xronikal-sənədli filmlərlə, o cümlədən "Bibiheybətde neft fontanı yanğını", "Balaxanıda neft fontanı" və s. ilə başlanması faktlarının üzə çıxarılması və sübuta yetirilməsi mümkün olmuşdur. Bununla əlaqədar, Ümummilli lider Heydər Əliyev sərəncamla milli kinomuzun tarixini - 2 avqust 1898-ci ili təsdiq etmişdir.

"Kaspi"ni vərəqləyərkən burada müxtəlif sənət adamlarının - tanınmış ziyalılardan bəstəkar Ü.Hacıbəylinin, H.B.Zərdəbinin və başqalarının yazılarına rast gəlirdim. O vaxtlar bir jurnalist kimi ürəyimdən keçirdi ki, kaş mən də bu qəzetdə çıxış edərdim. Amma mənim bu arzum bir neçə on illərdən sonra reallaşdı. Mən artıq neçə illərdir ki, yenidən bərpa olunmuş, Azərbaycan və rus dillərində nəşr olunan "Kaspi" qəzetində bir müəllif kimi kino sənətinə aid məqalələrlə çıxış edirəm. Bugünkü "Kaspi" öz sələfinin adını ləyaqətlə daşıyır, oxucuların mariflənməsində öz uğurlu işini inamla davam etdirir. Mən "Kaspi" qəzetinin yenidən bərpa olunub nəşrə başlamasına görə, qəzetin təsisçisi Sona xanım Vəliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Çünki o, mənim kimi minlərlə insanın arzusunu həyata keçirdi, "Kaspi"ni "Unudulmuşlar"ın siyahısına düşməsinə imkan vermədi. Eyni zamanda, bugünkü "Kaspi"nin oxucular arasında populyarlığını təmin etdiyinə görə, qəzetin baş redaktoru İlham Quliyev olmaqla, bütün redaksiya işçilərinə demək istəyirəm: "Belə saxla sükani!"

Bayramınız mübarək, əziz həmkarlarım!

### "KASPI" HƏLƏ UZUN İLLƏR BU MISSİYANI HƏYATA KEÇİRƏCƏK"

Millət vəkili Tahir Mirkişili də Azərbaycan mətbuat tarixinin çox zəngin olduğunu bildirdi: "Tarixən Azərbaycanda nəşr olunan qəzetlərin əksəriyyəti maarifçilik fəaliyyəti ilə məşğul olaraq, cəmiyyətin formalaşmasında əhəmiyyətli rol oynayıblar. Tarixi "Kaspi" qəzeti də zaman-zaman informasiya missiyasını öz üzərinə götürərək mətbuatın zənginləşdirilməsinə xidmət edib. Bu gün müstəqil Azərbaycanın daha da güclənməsində, doğru, peşəkar, maarifçi, sürətli informasiyanın yayılmasında "Kaspi"nin özünəməxsus yeri var. 135 illik yubileyi münasibətilə mən də "Kaspi"nin bütün kollektivini təbrik edirəm, sizlərə yaradıcılıq eşqi, sürət və daim peşəkarlıq arzu edirəm! Əminəm ki, "Kaspi" hələ uzun illər bu missiyanı həyata keçirəcək".

# "Bu, alın yazısıdır..."

Millət vəkillərinin fikrincə, "Kaspi"nin öz yeri, öz yolu, öz nüfuzu var



pi"nin adı onun məzmununa tamamilə uyğundur, qəzetin fəaliyyətini əks etdirir, çünki o, heç vaxt təkərcə daxili auditoriyanın qəzeti olmayıb. Eyni zamanda, Xəzər və Xəzərətrafi regionlarda yaşayan, Azərbaycan mətbuatı ilə bu və ya digər şəkildə əlaqəsi olan, ona maraq göstərən böyük bir auditoriyaya xitab edib. Ötən müddət ərzində "Kaspi" milli mətbuatımız və ədəbiyyatımızın, Azərbaycan dilinin, onun müxtəlif üslublarının inkişafında böyük rol oynayıb. "Kaspi" qəzeti heç vaxt məhdud xarakterli mövzularla öz fəaliyyətini çərçivəyə salmayıb. Onun fəaliyyəti bütün sahələri əhatə edib. Təsadüfi deyil ki, bu gün "Kaspi" gəncliyin qəzeti, ədəbiyyat qəzeti, sosialyönlü, marifləndirici qəzet kimi səciyyələndirilir. Müstəqil Azərbaycan mətbuatının ən gözəl nümunələrindən biri olan "Kaspi" qəzeti Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, siyasətinə, sosial və akademik həyatına eyni dərəcədə diqqət göstərir, bu sahə və istiqamətlərə aid olan məsələlər qəzetin səhifələrində peşəkarlıqla işıqlandırılır".

H.Babaoğlu vurğuladı ki, "Kaspi"nin özünəməxsusluğu istər dizayni-

### "BİZ PEŞƏKARLARLA ÜNSİYYƏTDƏYİK"

Millət vəkili Elman Nəsirov qeyd etdi ki, 21-ci əsr informasiya əsridir və bu əsrdə informasiya sahəsində kim üstünlüyü qazanarsa, bütün sahələrdə üstün mövqedə olur: "Alman ekspertlərin çox maraqlı bir fikri var. Onlar söyləyirlər ki, vacib informasiyaya malik olmaq hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı qeyri-vacib informasiyadan ayırmağı bacarmaq, iqtisadi hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və ya susmaq qabiliyyəti isə üçqat hakimiyyətə malik olmaq deməkdir. Həqiqətən də, müasir dövrdə informasiya ilə işləmək böyük bacarıq və qabiliyyət tələb edir. Bu nöqtəyi nəzərdən, Azərbaycan informasiya məkanında "Kaspi" qəzetinin özünəməxsus yeri və mövqeyi var. "Kaspi" qəzetini bu gün Azərbaycan oxucusuna sevdiren ən mühüm cəhət ondan ibarətdir ki, o, obyektivdir, qərəzsizdir, yazdıqları həqiqətə söykənir, Azərbaycan həqiqətləri olduğu kimi təqdim edilir. "Kaspi" ölkəmizin hər bir probleminə münasibətdə öz mövqeyini or-

fərqli təqdim edirlər. Deyilənlər müəllifin fikri ilə ziddiyyət təşkil edir. Amma biz "Kaspi"də bunu heç zaman görməmişik. Hesab edirəm ki, "Kaspi" qəzetini oxucuya sevdiren də məhz budur. Heç şübhəsiz ki, qəzetin bu nüfuzunun qazanılmasında, geniş oxucu kütləsi içində populyarlıq əldə etməsində qəzetin təsisçisi Sona Vəliyevanın da müstəsna xidmətləri var. Sona xanımın özü yaradıcı insan olduğundan, ətrafında yaradıcı bir kollektiv formalaşdırıb. Yaradıcı insanların çalışdığı "Kaspi" qəzeti başqa cür ola da bilməzdi. Bu, artıq onların alın yazısıdır. "Kaspi" qəzeti obyektivliyə söykənir. Yeri gəlmişkən, qeyd edim ki, xarici səfərlərdə olarkən azərbaycanlılarla görüşlərimiz olur. Bu zaman onlar qeyd edirlər ki, vətənimiz Azərbaycan haqqında məlumatlar oxuyarkən ilk üz tutduğumuz əsas qəzetlər sırasında "Kaspi"nin öz yeri var. Bir səbəbdən ki, əgər "Kaspi" yazıbsa, deməli, həqiqətdir. Bu hörməti, nüfuzu qazanmaq sizin rəhbərliyin böyük zəhmətinin nəticəsidir. Arzu edirəm ki, nüfuzunuz hər zaman qoruyub saxlayasınız. Bayramınız mübarək".